

**Azərbaycan Respublikası Milli Məclisinin
İntizam komissiyasının Əsasnaməsinin
təsdiq edilməsi haqqında**

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq,
Azərbaycan Respublikasının Milli Məclisi **qə r a r a a l ı r**:

Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsi
təsdiq edilsin (əlavə olunur).

**Azərbaycan Respublikası Milli Məclisi
Sədrinin birinci müavini**

Əli Hüseynli

**Bakı şəhəri, 9 iyul 2021-ci il
№ 371-VIQR**

Azərbaycan Respublikası Milli Məclisinin
2021-ci il 9 iyul tarixli 371-VIQR nömrəli
Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Ə S A S N A M Ə S İ

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin (bundan sonra – Daxili Nizamnamə) 41-ci maddəsinə uyğun hazırlanmışdır və Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının (bundan sonra – İntizam komissiyası) fəaliyyətinin və işinin təşkili qaydalarını müəyyən edir.

1.2. İntizam komissiyası Azərbaycan Respublikası Milli Məclisinin deputatı (bundan sonra - deputat) tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra - Milli Məclis) nüfuzuna, yüksək deputat adına xələl gətirə biləcək davranışın qarşısının alınması məqsədilə yaradılır və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında, Daxili Nizamnamədə və bu Əsasnamədə müəyyən edilən qaydalara əməl olunmasına nəzarətin həyata keçirilməsi, həmin qaydaların pozulmasının qarşısının alınması və pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiq edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) Milli Məclisin işinin həyata keçirilməsini təmin edir.

1.3. İntizam komissiyası öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarına, Daxili Nizamnaməyə və bu Əsasnaməyə uyğun həyata keçirir.

2. İntizam komissiyasının təşkili

2.1. İntizam komissiyası növbəti çağırış Milli Məclisin birinci iclasında və bundan sonra hər il yaz sessiyasının birinci iclasında Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə və Daxili Nizamnamənin 41-ci maddəsinə uyğun yaradılır. İntizam komissiyası deputatların sırasından 1 il müddətinə 11 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini, sədr müavini və katibini seçir.

2.2. İntizam komissiyası fikir müxtəlifliyi, siyasi plüralizm, aşkarlıq, çoxpartiyalılıq prinsipləri əsasında təşkil edilir. İntizam komissiyası ədalətlik, obyektivlik, qərəzsizlik,

məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması prinsipləri əsasında fəaliyyət göstərir.

3. İntizam komissiyasının səlahiyyətləri

3.1. İntizam komissiyasının aşağıdakı səlahiyyətləri vardır:

3.1.1. “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına riayət olunmasına nəzarət etmək və bu məsələlərlə bağlı müraciətlərə baxmaq;

3.1.2. etik davranış qaydaları barədə deputatları məlumatlandırmaq;

3.1.3. deputatın həyata keçirdiyi və ya həyata keçirməyi nəzərdə tutduğu fəaliyyətin “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələblərinə uyğunluğu barədə qənaətə gələ bilmədiyi məsələyə dair rəy vermək;

3.1.4. deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədiyi məsələyə dair rəy vermək;

3.1.5. deputatın xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallar barəsində verilən məlumata dair rəy vermək;

3.1.6. Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən əsasa görə, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edənin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək;

3.1.7. Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 2-ci bəndində göstərilən əsasa görə, Milli Məclisin Sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək;

3.1.8. Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə, Milli Məclisin Sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək, yaxud deputatın səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsinə dair rəy qəbul edib Milli Məclisin müzakirəsinə təqdim etmək;

3.1.9. deputatın toxunulmazlığına xitam verilməsi haqqında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına Milli Məclisin Sədrinin göndərişi əsasında baxıb müvafiq rəy qəbul etmək və Milli Məclisin müzakirəsinə təqdim etmək;

3.1.10. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən hallar baş verdikdə, Milli Məclisin Sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputatın mandatından məhrum edilməsinə dair rəy qəbul edib Milli Məclisin Sədrinə təqdim etmək;

3.1.11. Daxili Nizamnamənin 4-cü maddəsinin üçüncü hissəsinə əsasən, Milli Məclisin iclasının stenoqramı rəsmi dərc olunanadək deputatın öz çıxışının mətni ilə tanış olması ilə bağlı yarana bilən mübahisələri və həmin mətnə dair fikir ayrılıqlarını həll etmək;

3.1.12. deputat barəsində intizam icraatı başlamaq və ona xitam vermək;

3.1.13. görülən tədbirlərə dair mütəmadi ümumiləşdirmələr aparıb Milli Məclisin Sədrinə məlumat vermək;

3.1.14. Daxili Nizamnamədə və bu Əsasnamədə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

3.2. İntizam komissiyası, ondan asılı olmayan səbəblərdən deputata maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verilməsi barədə deputatın məlumatına əsasən "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən yuxarı olan hədiyyələrin Milli Məclisin Aparatına akt üzrə təhvil verilməsinə nəzarət edir.

4. İntizam komissiyasının iclasları

4.1. İntizam komissiyasının iclasının gününü və saatını komissiyanın sədri təyin edir.

4.2. Milli Məclisin sessiyaları arasındakı dövrdə İntizam komissiyasının işi davam edir.

4.3. İntizam komissiyasının iclası haqqında komissiya üzvü (həmçinin barəsində komissiyada iş aparılan deputat) iclasın başlanmasından ən geci 3 iş günü əvvəl xəbərdar edilməlidir.

4.4. İntizam komissiyasının üzvü olan deputatın komissiyanın iclasında iştirakı məcburidir.

4.5. İntizam komissiyasının sədrindən icazə alaraq komissiyanın iclasında iştirak etməmək üzrlü səbəb sayılır.

4.6. İntizam komissiyasının iclası onun azı 6 üzvü iştirak etdikdə səlahiyyətlidir.

4.7. İntizam komissiyasının iclasları qapalı keçirilir. İntizam komissiyasının 7 üzvünün razılığı ilə onun iclasları açıq və kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilə bilər.

4.8. İntizam komissiyasının qərarları (rəyləri) açıq səsvermə yolu ilə onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

4.9. İntizam komissiyasının bu Əsasnamənin 3-cü maddəsində göstərilən səlahiyyətlərinə aid olan məsələlərə dair keçirilən iclaslarında İntizam komissiyasının rəyi ilə razı olmayan komissiya üzvü xüsusi rəyini protokola əlavə edə bilər və həmin xüsusi rəylə (bu Əsasnamənin 3.1.10-cu maddəsində göstərilən məsələyə dair xüsusi rəy istisna olmaqla) Milli Məclisin iclasında çıxış edə bilər.

4.10. İntizam komissiyasının iclasları protokollaşdırılır və stenoqrama alınır. İntizam komissiyasının iclasında iştirak etmiş deputatın həmin iclasın protokolu və stenoqramı ilə tanış olmaq və protokola qeydlər vermək hüququ vardır.

4.11. İntizam komissiyasının iclasları Milli Məclisin inzibati binasında keçirilir.

5. İntizam komissiyasının üzvlərinin hüquqları və vəzifələri

5.1. İntizam komissiyasının üzvlərinin aşağıdakı hüquqları vardır:

5.1.1. daxil olmuş müraciətlər və təqdimatlar, habelə aşkar edilmiş məlumatlar haqqında ən gec 1 iş günü müddətində xəbərdar edilmək;

5.1.2. İntizam komissiyası iclasının günü və saati barədə ən azı 3 gün əvvəl xəbərdar edilmək;

5.1.3. "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilən tələblərin pozulması ilə bağlı İntizam komissiyasına daxil olmuş müraciətlərə və ya aşkar edilmiş məlumatlara baxılması, deputatların etik davranış qaydaları barədə məlumatlandırılması, bu qaydalarla bağlı rəy və tövsiyələrin verilməsi, həmin qaydaların pozulmasının qarşısının alınması və görülən tədbirlərə dair ümumiləşdirmələr aparılması işində iştirak etmək;

5.1.4. İntizam komissiyasına daxil olmuş və ya aşkar edilmiş sənədlər və materiallar ilə tanış olub onları öyrənmək, yoxlamaq və çıxarışlar etmək, öz dəlil və mülahizələrini şifahi və ya yazılı şəkildə təqdim etmək;

5.1.5. İntizam komissiyasının iclasında baxılan məsələlərə dair çıxış etmək və rəyini bildirmək;

5.1.6. İntizam komissiyasının iclasına dəvət olunmuş deputatlara və digər şəxslərə suallar vermək, onlardan məlumat almaq, zəruri sənədləri və materialları, öz dəlil və mülahizələrini şifahi və ya yazılı şəkildə təqdim etmək;

5.1.7. İntizam komissiyasının iclasında səsvermədə iştirak etmək;

5.1.8. İntizam komissiyasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar barədə komissiyanın müvafiq qərarı olduğu halda, həmin məsələ ilə əlaqədar keçirilən iclasda iştirak etməmək;

5.1.9. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda, Daxili Nizamnamədə və bu Əsasnamədə göstərilən digər hüquqları müvafiq sahədə həyata keçirmək.

5.2. İntizam komissiyası üzvlərinin aşağıdakı vəzifələri vardır:

5.2.1. Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını rəhbər tutmaq;

5.2.2. İntizam komissiyasının iclaslarında və komissiyada baxılmış məsələlərlə əlaqədar keçirilən Milli Məclisin iclaslarında iştirak etmək;

5.2.3. İntizam komissiyasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda bu barədə komissiyaya dərhal məlumat vermək;

5.2.4. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının qanunlarında, Daxili Nizamnamədə və bu Əsasnamədə göstərilən digər vəzifələri müvafiq sahədə yerinə yetirmək.

6. İntizam komissiyasında barəsində araşdırma aparılan deputatın hüquqları və vəzifələri

6.1. İntizam komissiyasında barəsində araşdırma aparılan deputatın aşağıdakı hüquqları vardır:

6.1.1. barəsində daxil olmuş müraciətlər və təqdimatlar, habelə aşkar edilmiş məlumatlar haqqında ən gec 1 iş günü müddətində xəbərdar edilmək;

6.1.2. barəsində aparılan araşdırma ilə bağlı İntizam komissiyasının iclasının günü və saati haqqında iclasın başlanmasından ən gec 3 iş günü əvvəl xəbərdar edilmək;

6.1.3. İntizam komissiyasının iclaslarında iştirak etmək;

6.1.4. müvafiq sənədlər və materiallar ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazını bildirmək, suallar vermək, çıxış etmək, öz dəlil və mülahizələrini şifahi və ya yazılı şəkildə təqdim etmək;

6.1.5. izahat vermək;

6.1.6. İntizam komissiyasının qərarlarının və rəylərinin surətini almaq;

6.1.7. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda, Daxili Nizamnamədə və bu Əsasnamədə göstərilən digər hüquqları müvafiq sahədə həyata keçirmək.

6.2. İntizam komissiyasında barəsində araşdırma aparılan deputat "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının qanunlarında, Daxili Nizamnamədə və bu Əsasnamədə göstərilən vəzifələri müvafiq sahədə yerinə yetirir.

6.3. İntizam komissiyasında barəsində araşdırma aparılan deputatın İntizam komissiyasının və komissiyada baxılmış məsələlərlə əlaqədar keçirilən Milli Məclisin iclasında iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır.

6.4. İntizam komissiyasında barəsində araşdırma aparılan deputatla komissiyanın üzvü (üzləri) arasında şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda deputat komissiyanın həmin üzvünə (üzlərinə) yazılı və ya şifahi şəkildə əsaslandırılmış etiraz etməlidir.

7. İntizam komissiyası tərəfindən müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri

7.1. İntizam komissiyası tərəfindən müraciətlərə, təqdimatlara və məlumatlara aşağıdakı müddətlərdə baxılır:

7.1.1. deputatın "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməməsi ilə bağlı hüquqi və ya fiziki şəxslər, dövlət orqanları (qurumları) tərəfindən edilən müraciətlərə, eləcə də kütləvi informasiya vasitələrində dərc edilən və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılan məlumatlara ən gec 15 iş

günü müddətində, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə (məlumatlara) isə ən gec 30 iş günü müddətində;

7.1.2. "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 5.2-ci, 10.2-ci və 11.2-ci maddələrində göstərilən rəyin alınması üçün deputat tərəfindən edilən müraciətlərə ən gec 15 iş günü müddətində;

7.1.3. Milli Məclisin iclasının stenoqramı rəsmi dərc olunanadək deputatın öz çıxışının mətni ilə tanış olması ilə bağlı yarana bilən mübahisələrə və həmin mətnə dair fikir ayrılıqlarına dair müraciətlərə ən gec 5 iş günü müddətində;

7.1.4. Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi haqqında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına Milli Məclisin Sədrinin göndərişi əsasında ən gec 3 iş günü müddətində;

7.1.5. Milli Məclisin deputatlığından məhrumetmə ilə əlaqədar (Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda) məsələyə Milli Məclisin Sədrinin göndərişi əsasında 2 həftə müddətində;

7.1.6. Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən əsasa görə deputata töhmət verilməsi barədə Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edənin təqdimatına 2 həftə müddətində;

7.1.7. Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 2-ci bəndində göstərilən əsasa görə deputata töhmət verilməsi barədə Milli Məclisin Sədrinin təqdimatına 2 həftə müddətində;

7.1.8. Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə deputata töhmət verilməsi barədə Milli Məclisin Sədrinin təqdimatına 1 həftə müddətində;

7.1.9. Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində göstərilən əsasa görə deputat səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin Sədrinin təqdimatına 2 həftə müddətində.

7.2. Deputatın "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməməsi ilə bağlı bu Əsasnamənin 7.1-ci maddəsində göstərilən müraciətlər, təqdimatlar və ya məlumatlar intizam icraatının başlanmasına səbəb ola bilər.

7.3. İntizam icraatı İntizam komissiyasının sədrinin qərarı ilə başlanılır və komissiya üzvlərindən birinə intizam icraatı üzrə araşdırmanın aparılması həvalə edilir.

7.4. Müraciətin (məlumatın) əsaslı olduğu təsdiq edilmədikdə başlanılmış intizam icraatına xitam verilir və həmin gün Milli Məclisin Sədrinə, eləcə də barəsində intizam icraatı başlanılan deputata, həmçinin təqdimat vermiş və ya müraciət etmiş şəxslərə məlumat verilir.

7.5. İntizam icraatının başlanmasını istisna edən hallar aşağıdakılardır:

7.5.1. müraciətdə (məlumatda) göstərilənlər İntizam komissiyasının səlahiyyətlərinə aid olmadıqda;

7.5.2. müraciətdə (məlumatda) etik davranış qaydalarının pozulması halları aşkar edilmədikdə;

7.5.3. müraciət (məlumat) deputatın siyasi baxışı və şəxsi fikri ilə bağlı olduqda (deputatın yüksək adına və Milli Məclisin nüfuzuna xələl gətirən hallar istisna olmaqla);

7.5.4. müraciət "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə.

7.6. Müraciətdə (məlumatda) inzibati və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə İntizam komissiyası bu barədə dərhal Milli Məclisin Sədrinə məlumat verir. Milli Məclisin Sədri tərəfindən həmin müraciət (məlumat) araşdırma aparılması və araşdırmanın nəticəsi barədə Milli Məclisə məlumat verilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroruna göndərilir.

7.7. İntizam komissiyasına korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 11-2-ci maddəsinə uyğun olaraq təmin edilir.

8. İntizam komissiyasının iş qaydası

8.1. İntizam komissiyasının sədri komissiyanın işinə rəhbərlik edir, onun iclasının gününü və saatını təyin edir, komissiyanın ayrı-ayrı üzvlərinə tapşırıqlar verir, komissiyanın işini Milli Məclisin, onun komitələrinin və digər komissiyasının işi ilə əlaqələndirir.

8.2. İntizam komissiyasının iclasını onun sədri, o olmadıqda və ya onun tapşırığı ilə komissiya sədrinin müavini aparır. Komissiya sədrinin müavini sədr olmadıqda onu əvəz edir, sədrin tapşırığı ilə komissiyanın işlərinə rəhbərlik edir. Sədr müavini sədrin səlahiyyətlərini icra edə bilmədikdə, həmin səlahiyyətləri komissiya üzvlərinin seçdiyi komissiya üzvü icra edir.

8.3. İntizam komissiyasının iclasına sədrlik edən iclası açır, gündəliyi elan edir, iclasın gedişinə rəhbərlik edir, iclasın səlahiyyətli olub-olmadığını müəyyənləşdirir, iclasda iştirak etməyənlərin gəlməmə səbəblərini araşdırır, materiallara baxılmasının mümkünlüyü məsələsini müzakirə edir, komissiyanın tərkibini elan edir, komissiya üzvlərinə etirazın olub-olmadığını aydınlaşdırır, iclasın protokolunu yoxlayır və imzalayır.

8.4. Barəsində araşdırma aparılan İntizam komissiyasının üzvü haqqında məsələyə komissiyanın iclasında baxılarkən o, komissiya üzvü kimi iclasda iştirak edə bilməz.

8.5. İntizam komissiyasının üzvünə etiraz məsələsi həmin üzvün iştirakı olmadan komissiyanın digər üzvləri tərəfindən həll edilir.

8.6. İntizam komissiyası öz səlahiyyətlərinə aid məsələlərə dair qərarlar və rəylər qəbul edir. İntizam komissiyasının aktlarının qəbul edilməsi ilə bağlı səsvermə, barəsində araşdırma aparılan deputatın iştirakı olmadan keçirilir. İntizam komissiyasının qərarı iclasa sədrlik edən tərəfindən, rəyi isə komissiyanın iclasında iştirak etmiş bütün üzvlər tərəfindən imzalanır. İntizam komissiyasının qərarı barədə məlumat Milli Məclisin rəsmi internet sahifəsində yerləşdirilir.

8.7. Daxili Nizamnamənin 48-ci maddəsinə əsasən, parlamentdaxili məsuliyyətə cəlb edilmiş deputat haqqında məlumatlar kütləvi informasiya vasitələri ilə yayılır.

9. İntizam komissiyasının fəaliyyətinin təmin edilməsi

9.1. İntizam komissiyasının hüquqi, təşkilati, analitik, informasiya, kargüzarlıq və maddi-texniki təminatı Milli Məclisin Aparatı tərəfindən həyata keçirilir.

9.2. İntizam komissiyası rəylərin qəbul edilməsində, daxil olmuş materialların təhlilində və ümumiləşdirilməsində hüquqşünas ekspertlərin köməyindən istifadə edə bilər. Ekspertlər İntizam komissiyasında əməkhaqqı ödənilməklə və ya ictimai əsaslarla işləyə bilərlər. Əməkhaqqı ödənilməklə işləyən ekspertlərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.